


Onuncu İmamımız Hz. İmam Əliyyən Nəqi (ə)



İmam Əli ibn Mühəmməd (ə) onuncu imamdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir. İmam Hadi (ə) Nəqi, Alim, Fəqih, Əmin və Təyyib kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə Əbülhəsən dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir.

İmam Əliyyən-Nəqi də (ə) hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. O, Abbası xəlifəsinin planə ilə zəhərləndirilərək şəhid edilmişdi.

O zamanın zalim hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükleri və imamlarına qarşı kin və düşməncilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında şəhid edilir.

İMAM HADİNİN (ə) İMAMƏTİ

İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Müsəlmanlar imamın həddi-bülüğə çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükleri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədirək.

Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün imam Hadini (ə) öz canışını təyin etdi.

İMAM HADI (ə) MÜQABİLİNDE MÜTƏVƏKKİLİN SİYASƏTİ

Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra

Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvvəl ayına qədər xilafətə yiyələndi.

Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il



müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəazz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi.

Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasetini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Əlavilər üçün nisbatən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himaya edərək onları imamın ardıcıllarının əleyhinə qaldırdı.

İMAM HADİNİN (ə) SAMIRRAYA GƏTİRİLMƏSİ

Mütəvəkkil bu təzyiqlərin qızığın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamlı əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyaset Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasetin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi.

İmam Hadi (ə) xalqın pişvəzi ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. Yəhya ibn Hərsəmə deyir: Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüğün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikədici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullahha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən. Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.

Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmami nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmami gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər iyirmi ildən çox bu şəhərdə yaşadı.



MÜTƏVƏKKİLİN İMAM HADI (ə) İLƏ RƏFTARI

Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmak və etibarını zədələmək üçün çox çalışdı.

Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda öldürüldü və beləcə, İmam onun pəncasından xilas oldu.

Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şəhərlərə (İmamın tərəfdarlarına) təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması müsəlmanların müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi.

Tarixi əsərlərdən anlaşılır ki, müsəlman cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi.

İMAM HADI (ə) VƏ VƏKALƏT SİSTEMİ

İmamın dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə Əhlibeyt məktəbi İslam ərazilərinin hər yerinə yayılmışdı. Əhli-beytsevərlərin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı.

İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və ardıcılıları arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xumsu yiğib imama göndərəməklə yanaşı, etiqadi və fiqhı məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı



imamın imamatını qəbul etməkdə camaati maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqə daşıyırıldılar. Bir sözlə, vəkalət sisteminin imam tərəfdarlarının siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.

İMAM HADİNİN (Ə) DUA, MÜNACAT VƏ ZİYARƏTƏ BAĞLILIĞI

İmamlar arasında duanın çox önemli və uca yeri vardır. Onlardan bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Hadi (ə) öz programında dua və ziyarətə çox əhəmiyyət vermiş, müsəlmanları təbiyə etməkdə, Əhlibeyt mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və ziyarət qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işaret olunmuşdur. Elə bu işaretlər ümmətin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təqdim etmişdir. İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işaret edirik:

1. Camaatla Əhli-beyt (ə) arasında rabiṭə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmət və Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıqlı yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirin: İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axırətdə kəsmə və mənim əməllərimi onların hörmətinə xatir qəbul et!

2. Əhli-beytin (ə) uca məqamı və rəhbərliyinə təkid etmək: İmam Hadidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətnamələrdə Əhli-beytin üstünlüyü, onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti rəhmət mədənləri, elm xəzinədarları, ümmətin qüdrətliləri, Allahın əmanətdarları, hidayət imamları, peygəmbərlərin varisləri, dünya və axırət əhlinin höccətləri və s. kimi təbirlərlə vəsf edilmişdir. Həmin ziyarətamədə hidayət imamlarına xitab olunaraq belə deyilir: Şəhadət verirəm ki, siz, hidayət edən, hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən və Ona itaat edən imamlarsınız. Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməklə yanaşı, imam Hadi (ə) bizə imam sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir.

3. Əhli-beyt (ə) məktəbinə təkid etmək: Dua və ziyarətnamələrin başqa bir hissəsində o həzrət bizə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləri bəyan etdiniz və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydırınız və ilahi adət-ənənələri qorudunuz. Quranın təvil və tənzili, Allahın ayaləri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.

İMAM HADİDƏN (ə) HƏDİSLƏR

Bələliklə, imam Hadinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaat edənlər haqq yoldadırlar; Sizdən öz çevirən dindən çıxar, sizə itaat edənlər isə düz yolda olarlar.

4. ZÜLM VƏ SİTƏMLƏ MÜBARİZƏ: İslamın qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Hadidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də məzlumun duasıdır. Bu duada zalim və qəddarların zülmünün aradan qaldırılması üçün Allah-dan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılmasında ən zəruri məsələ elə budur. Bu dua dövrün xəlifəsi Mütəvəkkilin imam Hadiyə (ə) rəva gördüyü zülm və xəyanətdən sonra o həzrətin dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydınlaşdır.

* *"Allahdan qorxandan qorxarlar, Allaha itaat edənə itaat olunar, Xalıqə itaat edən (Onun əmrlərinə təslim olan) məxluqatın qəzəbindən əsla qorxmaz və Xalıqi qəzəbləndirən bilməlidir ki, məxluqatın (xalqın) qəzəbindən amanda olmayıacaqdır."*

* *"Dünya elə bir bazardır ki, bir qrup orada (qiyamət üçün) xeyir qazanır, digər bir qrup isə ziyan uğrayır."*

* *"Helm odur ki, nəfsinə sahib olasan və qüdrətin ola-ola hirsini boğasan."*

* *"Yaxşılıqdan yaxşı onu yerinə yetirən, gözəllikdən gözəl onu deyən və elmdən üstün ona əməl edəndir."*

* *"Narahat etdiyin şəxsən səfa və səmimiyyət gözləmə, xəyanət edib aldatdığını şəxsən sədaqət gözləmə, sui-zənn etdiyin şəxsən nəsihət gözləmə..."*

* *"Ən pis fəlakət pis əxlaqdır." "Cahillik və paxılıq ən pis əxlaqdır."*

* *"Pis adamlarla dostluq etmək insanın pisliyinə dəlalət edir."*

* *"İstehza və məsxərə etmək safehlərin xasiyyəti və nadanlarin peşəsidir."*

* *"Güçün çatmadığın insanın üstünə qəzəblənmək acizlik, gücün çatdığını insanın üstünə qəzəblənmək isə alçaqlıqdır."*